

# Filologiya elmləri doktoru, professor İslam Qaribli haqqında



**Akademik Bəkir Nəbiyev** "Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri" kitabında professor İslam Qariblinin "Məhəmməd Hadi və mətbuat (1905-1920)" (2011) monoqrafiyası haqqında etrafı şəkildə danışaraq fikirlərini aşağıdakı cümlələrlə tamamlayır: "İslam Qaribli M.Hadi ərinin öyrənilməsi, nəzri ilə sistemli və davamlı şəkildə məşgül olan tədqiqatçıdır. Onun bəzi möziyyətləri barədə qisaca mülahizələrini bildirdiyim bu pharol tədqiqatçı, heç şübhəsiz ki, gərgin axtarışların bəhrəsindər və hədişünaslıqla yeni, cəsarəti addımdır. Bu əsərlər hədişünaslıqla yeni mərhələnin başlangıçı qonaqtındırdıq və əsəri adəbiyyatşünaslıq elminin son uğurlarından biri hesab edirəm" (Bax: Bəkir Nəbiyev. "Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri". Bakı: "Ozan" nəşriyyatı, 2012, s.278).

**Akademik İsa Həbibbəyli** İsləm Qariblinin toplayıb tərtib etdiyi, müqaddimo vo şöhrələrə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səroñcamı ilə iki cilddə çap olunan Məhəmməd Hadinin "Əsərlərin" in birinci cildində yazdığı "Azərbaycan adəbiyyatı Məhəmməd Hadi imzas" adlı Ön sözü yazar: "Filologiya elmləri doktoru, professor İsləm Qariblinin Məhəmməd Hadiya həsr edilmiş tədqiqatları Azərbaycan hədişünaslığında silsilə təşkil edən qiyamılı elmi əsərlərdir. Böyük romantik şairin həyat və yaradıcılığının müxtəlif problemlərinə həsr edilmiş "Məhəmməd Hadinin "İnsanların tarixi faciələri, yaxud əlvahı-intibah" poeması" (2001), "Məhəmməd Hadinin "Həyat" və "Füyuzat" mərhələsi" (2009), "Məhəmməd Hadi və mətbuat (1905-1920)" (2011), "Man bir kitab, hər vəzqim min kitabdır" (2013), "Məhəmməd Hadinin publisistikası və poetik tərcümələri" (2018), "Məhəmməd Hadinin "Həyat" və "Füyuzat" mərhələsi" (2020) kitabları İsləm Qariblinin Azərbaycan adəbiyyatşünaslıq elminde davamlı və məhsuldar bir hədişinə kimin çox səmərələ şəkildə şəhəriyyət göstərdiyini nümayiş etdirir. İsləm Qaribli Azərbaycan adəbiyyatşünaslıq elminin sanballı bir Hadid-

naməsini yaratmışdır" (Bax: Məhəmməd Hadi. Əsərləri. İki ciddi. Birinci cild. Bakı: "Elm" nəşriyyatı, 2020, s.18).

**Filologiya elmləri doktoru, professor Xeyrulla Məmmədov** İsləm Qariblinin "İnsanların tarixi faciələri, yaxud əlvahı-intibah" poeması" monoqrafiyasına yazdıığı "Hədişünaslığa yeni töhfə" adlı Ön sözü yedir: "İslam Qariblinin "İnsanların tarixi faciələri, yaxud əlvahı-intibah" poeması monoqrafiyası adəbiyyatşünaslıq elminin bugünkü nəaliyyətləri mövqeyindən yazılımış müasir mündəricəli əsərdir. Bütövlükde tədqiqat əsərinin mözəminin onun müəllifi İ. Qariblinin professional elmi hazırlığı matik olduğunu, tədqiq etdiyi dövrün mərkəz kəndyanlarını, yaradıcılıq metodlarını, adəbiyyat tarixini və nəzəriyyəsini yaxşı bildiyini, fikirlərini adəbiyyatşünaslığın dilində sərbəst ifadə etməyi bacardığını nümayiş etdirir. Monoqrafiya hədişünaslığa dəyərlər töhfədir" (Bax: İsləm Qaribli, Məhəmməd Hadinin "İnsanların tarixi faciələri, yaxud əlvahı-intibah" poeması. Bakı: "Elm" nəşriyyatı, 2001, s.IV).

**Filologiya elmləri doktoru, professor Teymur Əhmədov** İsləm Qariblinin Confücius Azərbaycan adəbiyyatı vo medoniyoti ilə bağlı məqalo və öcerklərinin toplandığı "Ədəbiyyat sərhəd tamımları" kitabına Ön sözü yazar: "Tənimmiş adəbiyyatşünas alım İsləm Qaribli əzəmətli məqsədlər, əzəbli axtarışlar nöticəsində orşaya göstərdiyi "Ədəbiyyat sərhəd tamımları" kitabında XIX-XX yüzillik arzında yaranan Cənubi Azərbaycan adəbiyyatının dumanlı məqəmlarına aydınlaşdırmaq məqsədi yeri tədqiqatlara yol açmışdır. Həm də bənəcikcə görük ki, "Ədəbiyyat sərhəd tamımları" kitabi Cənubi Azərbaycan adəbiyyatşünaslığının zənginləşdirilməsi yaradı, bütün Azərbaycan adəbiyyat tarixinin yüksəlməsi təşəbbüs etməyi və zəhmətək tədqiqatının dəyərlər töhfəsidir" (Bax: İsləm Qaribli, "Ədəbiyyat sərhəd tamımları". Bakı: "Elm və təhsil", 2014, s.6).

**Filologiya elmləri doktoru, professor Elman Quliyev** İsləm Qariblinin elmi, tənqidli məqələlərindən ibarət "Sözün şehrə"

kitabına yazdığı "Hədişünaslığ porvanosı" Ön sözündə qeyd edir: "Təbii olaraq kitabda yer alan qırxdan yuxarı müxtəlif yazının ideya-estetik ruhunu kiçik bir yazıya siğdırmaq imkan xaricindədir. Lakin qətiyyətə deyə bilərmə ki, bi-məqsəldərə tanışlıq hər bir oxucuda görkəmi adəbiyyatşünas alım İsləm Qariblinin yaradıcılıq ruhu, elmi-nəzəri təsəkkür imkanları, tədqiqatçılıq səriştisi barədə geniş fikir formalasdıracaq, onun fundamental adəbiyyatşünaslıq dünyasına daxil olmağa yardım göstərsəcdər" (Bax: İsləm Qaribli, "Sözün şehrə". Bakı: "Elm və təhsil", 2014, s.9).

**Filologiya elmləri doktoru, professor Yədulla Ağazadə** İsləm Qariblinin "Məhəmməd Hadinin publisistikası və poetik tərcümələri" monoqrafiyasına "Redaktordan" adlı Ön sözü yazar: "Düşünürük ki, İsləm Qariblinin vətən, millət sevgisinə köklənən araya-orsaşa gotirdiyi tədqiqatı təkcə M.Hadi yaradıcılığının deyil, bütövlükde XX əsr Azərbaycan adəbiyyatı, jurnalistikası və tərcümə sonatının, Vətən tarixinin şəhati öyrənilməsinə yardımcı olacaqdır" (Bax: İsləm Qaribli, "M.Hadinin publisistikası və poetik tərcümələri". Bakı: "Elm və təhsil", 2018, s.4).

**Tənqidçi-adəbiyyatşunas, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Bayramov** İsləm Qariblinin "Gecikmiş görüş" şeirlər kitabına (Bakı: "Elm və təhsil", 2012) yazdıığı "Mələklər də günahsız olmur, təkə qumrular məhəbbətləri ilə sadır, yaşadı dan üzününə sevgisino bolonmış şeirlər" adlı geniş müqaddiməsində (s.3-36) yazar: "İslam Qariblinin şeirlərini oxuyarkən həqiqi poeziyanın başqa bir şəhrini, möcüzəsinə bir dala hiss etdim" (s. 4).

Qurban Bayramov: "Mələm bir həqiqəti bir dala təsdiq edirəm ki, istedad bütün janrlarda istedad olaraq qalır. İsləm Qaribli alım kimi istedadlı olduğu qədər də səir kimi də istedadlı imis. O, bu kitabı ilə istedadlı gizlihələşdirdiñindən çıxı, tərzinən etdiyi ilk məhəbbətinin ismini pünhan saxlasıda, pünhan saxlaşdırıcı şairlik istedadının üzərindən tül pərdəni götürə bilər" (s. 10).

Qurban Bayramov: "İslam Qariblinin şeirləri haqqında bu sözləri, bu müşahidələri, təvəzükkarlıqla uzaq olsa da, (bəzən bir çox gərçək olanlar təvəzükkarlığı güddazma gedir) az-çox poeziyadan bəzən çıxmış 45 il-dən çox bu sahədə şəhəriyyət göstərən - Səməd Vurğundan Musa Yağıbə qədər nəşənlərərənən bir tənqidçi-adəbiyyatşunas subjektiv zəvqə, istəyənən yəzənlər, yazar. Kim necə başa düşürsə, özü bələn yaxşıdır, eləcə də yoxsun! Mənim yozumum belədir! Öz də bu Ön sözü 5-6 səhifə də yazmaq olardı! Anıma İsləm Qariblinin yaradıcı şəxsiyyəti, elmi-hədəli yaradıcılığı ürəyini boşaltmaq imkan yaratırdı. Təhlil və qıymətləndirmədə bəzən andanızı gözləyədim, amma konuktyurt da eləmədim. Elə bildim ki, özüm özüm haqqında yazıram. Çünkü burada əksini tapan hissələr, duyğular mənim üçün doğmadır, məhrəmdir, elə bili-rəm, öz hissələrimdir" (Bax: İsləm Qaribli, "Gecikmiş görüş". Bakı: "Elm və təhsil", 2012, s.34-35).